

## MÜSABİQƏ

### “Azərbaycan Xalq Cümhuriyyəti- 100”

*2018-ci il may ayının 28-də müsəlman Şərqiində ilk dünyəvi demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Şərqiində ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyəti XX əsrin sonlarında yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub.*

**Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası** bununla əlaqədar universitet tələb ləri arasında m qal  m sabiqəsi elan edir.

M sabiq ni t şkil etməkd  m qsəd - Azərbaycan Xalq C mhuriyyətinin  ld  etdiyi uğurlar, Azərbaycanın d vlətçilik və m st qillik tarixində oynadığı m st sna rol, h yata ke iril n b y k islahatlar və bu C mhuriyyətin g l c kd ki m asir Azərbaycanın m st qilliyinə, onun inkişafına t sirini m  y n etməkdir.

#### **M sabiq nin şərtləri:**

- m sabiq y  q d r heç yerd  d rc edilm y n m qal l r q bul edilir;
- işl rin m zmununa dair  sas t l bl r:
  - tarixi faktlar və etibarlı m nb l rd n istifad ;
  - plagiat elementlərinin olmaması;
  - m vzunun  hat  olunması, f rdi yanaşma;
- materiallar Azərbaycan və rus dill rində t qdim edil  bil r;
- t qdim olunacaq m qal l r elektron formada **14 may 2018-ci il tarix d k [marketing@bankrespublika.az](mailto:marketing@bankrespublika.az)**  nvanına g nd rilm lidir;
- m qal  il  birlikd  iştirakçının  z  haqqında aşağıdakı m lumatlar da g nd rilm lidir:
  - soyadı, adı, atasının adı, t v ll d 
  - t hsil aldığı ali m kt bin və ya elm m  ssis sinin adı;
  -  laq  telefonları.
- h r iştirakçı m sabiq y  yalnız bir yazı t qdim ed  bil r;
- m qal  2000-8000 iřar  h cmində olmalıdır, Times New Roman 14 řriftl  yazılmalıdır.

#### **M kafatlar:**

- I yer – 500 AZN
- II yer – 300 AZN
- III yer – 200 AZ

 n yaxşı m qal l rin m  llifləri 2018-ci ilin **may ayının 21-d ** a ıqlanacaq

## **КОНКУРС**

### **Азербайджанская Демократическая Республика – 100**

*28 мая 2018 года исполняется 100 лет со дня образования Азербайджанской Демократической Республики (АДР) – первого светского государства на востоке. Повторное восстановление своей независимости первой демократической республикой на востоке в конце XX века, положило начало нового этапа развития славной истории Азербайджана.*

**Банк Республика и Ассоциация Банков Азербайджана** объявляют конкурс на лучшую статью в честь юбилея среди студентов.

Целью проведения этого конкурса является определение влияния достижений Азербайджанской Демократической Республики, ее исключительной роли в образовании государственности и независимости, реализованных реформ на становление и развитие современной Азербайджанской Республики.

#### **Условия конкурса:**

- а) принимаются статьи, которые до конкурса нигде не публиковались
- б) основные требования по работе:
  - ссылка на исторические факты из достоверных источников
  - отсутствие признаков плагиата
  - охватить тему, индивидуальный подход (собственное видение)
- в) материал можно предоставить как на азербайджанском, так и на русском языках
- г) работы необходимо отправить в электронной форме до **14 мая 2018 года** по адресу [marketing@bankrespublika.az](mailto:marketing@bankrespublika.az)
- д) вместе со статьей участник должен предоставить о себе нижеследующие данные:
  - имя, фамилия, отчество, дата рождения
  - название вуза, где получает образование
  - контактный номер телефона
- е) каждый участник может предоставить только одну статью.
- ж) объем статьи должен быть от 2000 до 8000 знаков, со шрифтом Times New Roman, размер 14.

#### **Призовой фонд:**

- I место – 500 манат
- II место – 300 манат
- III место – 200 манат

Имена победителей будут объявлены **21 Мая 2018 года**